



Ilham

Azərbaycanın istənilən böhrandan çıxmağa gücü var



Prezident İlham Əliyev bəyan etdi ki, qarşıdakı dövrdə atılacaq bütün addımlar həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizə yeni imkanlar qazandıracaq

Dünya iqtisadiyyatını tənəzzülə uğradan qlobal böhan getdikcə dərinləşməkdədir. Pandemiya ilə mübarizə tədbirləri, insan sağlamlığının qorunması istiqamətində atılan addımların da istənilən ölkənin iqtisadiyyatına mənfəət təsirləri var. Çünki bunlar böyük maliyyə tələb edir. Təbii ki, bu durum dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib.

Son altı ayda qlobal böhran səbəbindən ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülü onu göstərir ki, dövlət iqtisadiyyatı deyil, insan sağlamlığının qorunması bir nömrəli vəziyyə hesab edərək bu istiqamətdə çox önəmli addımlar atıb. Siyasətin mərkəzində ölkə vətəndaşı dayanır - deyən Prezident İlham Əliyev hər zaman olduğu kimi, qlobal böhran dövründə də vədəni sadiqliyini bir daha təsdiqləyir. Məhz pandemiya ilə mübarizə dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması, vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli qərarların qəbul edilməsi onu göstərir ki, Azərbaycan istənilən böhranla mübarizəyə hazır.

Modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq

Avqustun 6-da Prezident İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərlə və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə həm COVID-19-la mübarizə ilə, həm də sosial-iqtisadi durumla bağlı görülən işləri qiymətləndirərək bir daha bu məsələlərə toxundu və qarşıdakı dövr üçün ciddi tapşırıqlarını verdi.

Öncə Prezident koronavirusla mübarizə tədbirləri nəticəsində əldə edilən müsbət dinamikadan söz açdı və

bildirdi ki, ölkədə vəziyyət tam nəzarət altındadır.

Həqiqətən də, bu gün ölkədə qlobal pandemiya qarşı həyata keçirilən tədbirlər, əldə edilən müsbət dinamika onu deməyə əsas verir ki, Azərbaycan COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edir. Həm virusa yoluxma sayının getdikcə azalması, sağalanların sayının artması bunu təsdiqləyən reallıqdır. Şükürlər olsun ki, məhz bu qabaqcıl tədbirlər ölkəmizin pandemiya-dan az itkilərə çıxması üçün real zəmin yaradır.

Cənab İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü işlərə, verdiyi qərarlara nəzər yetirsək görərik ki, Azərbaycan həqiqətən də bir çox ölkələrə nümunədir. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunub. Son 3 ay ərzində ölkədə 9 modul tipli xəstəxana yaradılıb.

Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcılları yerlərdədir. Qısa müddət ərzində laboratoriyaların sayı 5 dəfə artıraraq 31-ə çatdırılıb.

Prezident vurğuladı ki, yaxın gələcəkdə laboratoriyaların sayı 45-ə, modul tipli xəstəxanaların sayı isə bütövlükdə 16-ya çatdırılacaq. Bu da onu deməyə əsas verir ki, təkə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək.

Bundan başqa, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi barədə də qərar verilib. Yeni dövlət uğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində bu kompleksləri də xəstələrin müalicəsi üçün hazır vəziyyətə gətirib. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Ancaq hələ ki, buna ehtiyac yoxdur. Əgər ehtiyac yaransa, dövlət bu imkanlardan da istifadə edəcək.

Ardı 2-ci səh.

Serbiya Prezidenti son hərbi toqquşmalarda Ermənistan tərəfinin ölkəsində istehsal olunan silahlardan istifadə etməsindən təəssüflənir



Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vučić Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aleksandr Vučić iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın tərribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndərəcəyini qeyd edib. Aleksandr Vučić Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildiren Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.

Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkatlərə yol verilməməsi barədə qərarə gəliblər.

Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirdi.

Prezidentin Mətbuat Xidməti

Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışırdı

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.

AZƏRTAC xəbər verir ki, həmin məktubda deyilir: "2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya və

minaatlardan istifadə etməklə hücum keçib. Sonrakı günlərdə Azərbaycan Tovuz rayonunun əhalisi sıx olan Ağdam, Dondar Quşçu və Əlibəyli kəndləri atəşə tutulub. Erməni təcavüzü nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizov, habelə Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı Azərbaycan vətəndaşları yaralanıb. Bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Məktubda qeyd edilir ki, Ermənistanın silahlı qüvvələ-

rinin bu qərəzli hərəkətlərinin məqsədi təcavüzü genişləndirmək və Azərbaycan ərazisindəki yüksəkliklərə nəzarət imkanını əldə etmək və beləliklə, Azərbaycanın yaşayış məntəqələrinə və strateji əhəmiyyətli neft və qaz kəmərlərinə, o cümlədən hərbi eskalasiya zonasının yaxınlığında (müvafiq surətdə 15-25 kilometr və 10-12 kilometr məsafədə) yerləşən "Cənub qaz dəhlizi"nə və Bakı-Tbilisi-Qars dəmir yoluna təhlükə yaratmaq idi.

Ardı 7-ci səh.

Azərbaycan İnvestisiya Holdinginin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.

Sözgedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır. Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilməmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, payların nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.

Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyin əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Ardı 2-ci səh.

Prezident İlham ƏLİYEV:

"Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq"

Yeni tip koronavirus hələ də dünyanın əsas problemi olaraq qalmaqdadır. Bəşəriyyətin bu ilin artıq səkkizinci ayını COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizəyə sərf etməsinə rəğmən, infeksiyanın sürətlə yayılmasının qarşısını almaq mümkün olmayıb.

Dünyanın əksər ölkələri virusu lokallaşdırmaq üçün karantin rejimləri tətbiq edir. Tibb mütəxəssisləri isə COVID-19 peyvəndinin tapılıb kütləvi istehsalına başlanana qədər virusa qarşı ən effektiv mübarizə üsulunu karantin rejiminin tətbiqi, fiziki məsafə saxlamaq, maska taxmaq və gigiyenik qaydalara ciddi riayət etməkdə görürlər.



Məqsədyönlü siyasətin uğurlu nəticəsi

Dövlətin bütün potensialı infeksiya ilə mübarizəyə yönəlib

Azərbaycandan da yan keçməyən qlobal təhlükəyə qarşı mübarizənin əsasında məhz bu üsullar dayanır. COVID-19 infeksiyası dünyada yayılmağa başladığı ilk

günlərdən Azərbaycan dövləti mühüm qabaqcıl tədbirlərə start verdi. Hələ xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmadan əvvəl hökumət problemin ciddiliyini nəzərə alaraq vətəndaşlarının sağlamlığının qorunmasına yönəlik addımlar atmağa başladı. Profilaktik və təxirəsalınmaz qərarların həyata

keçirilməsi üçün yanvar ayında Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Virusun kənardan ölkəyə "daxil olmasının" və yayılmasının qarşısını almaq üçün ölkəmizin sərhədləri qapandı.

Ardı 4-cü səh.

Paşinyan Ermənistanı oğru qaydaları ilə idarə edir

İşğalçı ölkədə hakimiyyətə qarşı narazılıqların miqyası daha da genişlənir

İki il əvvəl Ermənistanda hakimiyyəti ələ keçirmiş baş nazir Nikol Paşinyan ötən müddət ərzində növbəti ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir.

Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, ölkə iqtisadiyyatını irəlilətmək üçün ələ bir təsiri tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq işə davam edən siyasi kateklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Ermənistanda pandemiya fonunda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Belə etirazlardan biri də bu günlərdə Ermənistanın Amulsa bölgəsində keçirilib. Aktsiya zamanı polisə iştirakçılar arasında toqquşma yaranıb. Dinc nümayişçiləri dağıtmaq üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Buna baxmayaraq, sakinlər aksiyanı davam etdirəcəklərini bildirdilər.

Aksiyaya qatılanlar mədənin fəaliyyətinin dayandırılmasını və Nazirlər Kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Etirazçılar bəyan edirlər ki, "məxməri inqilab"da Paşinyanla "ciyin-ciynə savaşıblar" və indi Paşinyan onların problemini həll etməlidir. Aksiyacıların fikrinə və, təkə iqtisadi yox, həm də etimad məsələsidir.

Ardı 7-ci səh.

Azərbaycan İnvestisiya Holdinginin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əvvəli 1-ci səh.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə **qərar alıram**:

1. "Azərbaycan İnvestisiya Holdingi" publik hüquqi şəxs yaradılsın.
2. "Azərbaycan İnvestisiya Holdinginin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan İnvestisiya Holdinginin (bundan sonra - AIH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Mühahidə Şurası və İdarə Heyəti yaradılsın;
3.2. İdarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra - dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AIH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edilsin.
4. AIH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə;
4.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının yaradılması;
4.1.3. Mühahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.4. ləğvi və yenidən təşkil.
4.2. AIH-ə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. AIH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. AIH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. AIH-in fəaliyyətinin təşkil və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AIH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. dövlət qeydiyyatına alındığı gündən AIH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərini həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrasını barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.8. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
5.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il

Fərmana edilmiş əlavə ilə
www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.

Baş Nazir Əli Əsədov sərətləşdirilmiş karantin rejimi zonasında birdəfəlik ödəmənin həyata keçirilməsi haqqında qərar imzalayıb

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qərarda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin

rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin".

Əvvəli 1-ci səh.

İşsizlərə görə ödənilən 190 manat vəsait avqust ayında da verilecək

Təbii ki, global böhran ölkənin iqtisadi durumuna mənfi təsirə ötürür. Ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülünə baxmayaraq heç bir sosial layihə tərxiyə salınmır.

Təkcə Prezidentin şimal-qərb bölgəsinə səfəri zamanı açılan yeni sosial obyektlər, kənd və qəsəbələri birləşdirən yeni yolların salınması və səfərdən sonra bəzi sosial layihələrin gerçəkləşməsi üçün həm Prezidentin Əhtiyat Fondundan, həm də bütcdən ayrılan vəsait bunu bir daha təsdiqləyir. Son müşavirədə Prezident vurğuladı ki, global böhran dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin qüdrətini göstəricisidir.

Məhz pandemiya dövründə dövlətin 5 milyona yaxın insanı geniş sosial paketlə ehatə etməsi, dövlət sektorunda çalışan və hazırda işsiz olan 900 min insanın eməkhaqqı ilə təmin edilməsi, 760 min sahibkara lazımı maliyyə dəstəyi göstərilməsi, 600 min insana hər ay 190 manatın ödənilməsi bunun real təsdiqidir.

Prezident göstəriş verdi ki, 190 manat müavinət alan şəxslər avqust ayında da bu ödəmələrlə təmin edilməlidirlər: "Hesab edirik ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tət-

Azərbaycanın istənilən böhrandan çıxmağa gücü var

Prezident İlham Əliyev bəyan etdi ki, qarşıdakı dövrdə atılacaq bütün addımlar həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizə yeni imkanlar qazandıracaq

biq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da ehatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".

Neftin qiyməti aşağı düşsə də, heç bir sosial layihə itxisar edilmir

Dövlət başçısının söylədiyi kimi bütün bunlar görülmüş işlərin bir hissəsidir. Bu il ölkədə çox böyük sosial layihələrin həyata keçirilməsi təsdiqlənir ki, dövlət global böhran dövründə bu proqramların sayını daha da artırır. Neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərinə ciddi təsir göstərsə də, dövlət heç bir sosial layihəni itxisara salmır.

Məsələn, bu il məcburi köçkün və səhid ailələrinə tikilən mənzillərin sayına nəzər yetirsək görərik ki, başqa dövrə müqayisədə bu il rekord sayda mənzillər tikilib. Cari ildə bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən

çox hərbi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək.

Cənab İlham Əliyevin söylədiyi kimi, əgər bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilirdi. Adambaşına düşən sayı görə bu, dünyada ən yüksək nailiyyətdir.

Əlbəttə ki, bu da cənab İlham Əliyevin humanist, insənsever siyasətinin göstəricisidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin siyasətində mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı ölkənin alternativsiz lideri yaradır. Özü də heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan...

Biznesə dəstək məsələlərində də çox böyük addımlar atılır

Pandemiya ilə mübarizə dövründə dövlət iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox



Avqustun 7-də Milli Məclisin növbədənəkar sessiyasında Prezident İlham Əliyev dövlət büdcəsində dəyişiklik edilməsi ilə bağlı parlamentə göndərdiyi təkliflər paketi 3-cü, yəni sonuncu oxunuşda təsdiq edildi. Azərbaycan Prezidentinin anti-böhran tədbirlərini təqdir edən deputatlar cənab İlham Əliyev təkliflərinə birmənalı dəstək nümayiş etdirdilər.

Dəyişikliklər böhran dövründə büdcənin çevikliyi daha da artıracaq

Aylardır davam edən global böhran dünya iqtisadiyyatında neqativ meyillər artmasına və başlıca istehlak tələblərinin kəskin çökməsinə gətirib çıxarıb. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatının 30 faiz, Avropa Birliyi iqtisadiyyatının 10 faiz azalması və ölkələrin xarici borclarının kəskin artması bunu təsdiqləyir.

Təbii ki, böhran Azərbaycan iqtisadiyyatından da yan keçməyib və bu mənfi tendensiya ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədviyə balansının pisləşməsinə səbəb olub. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri eyni zamanda iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib.

Qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahdətdir. Habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəni yaradır. Bunun üçün də dövlət başçısı büdcənin gəlir və xərclərinə yenidən baxılması ilə bağlı Milli Məclisə yeni təkliflər paketi göndərmişdir. Prezidentin bu təkliflərini 3 gün geniş müzakirə etdikdən sonra sənətə müsbət rəy verdi.

Növbədənəkar sessiyanın sonuncu iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin edilməsi barədə" sənədi üçüncü oxunuşda təqdim edən parlamentin iqtisadi siyasət, sənəyə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, təklif edilən dəyişikliklər müvafiq şəraitin yaratdığı zərurətdən irəli gəlməklə, qarşıdakı çağırışlara cavab vermək baxımından da məqbul hesab ediləcəkdir. Bu dəyişikliklər böhran

Deputatlar İlham Əliyevin anti-böhran tədbirlərini təqdir etdilər

Milli Məclis Prezidentin dövlət büdcəsinə dəyişiklik təklifinə birmənalı dəstək verdi

dövründə dövlət büdcəsinin çevikliyi daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımı maliyyə mənbələri ilə təmin edəcəkdir.

Tahir Mirkişili vurğuladı ki, global böhran səbəbindən iqtisadiyyatımızda yaranan mənfi meyilləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürlüştülməyə ehtiyac yaranıb, xərclər üzrə yeni tələbatlar ortaya çıxıb.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Qanun layihəsinə edilən dəyişiklik üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

Sosial müdafiə və sosial təminat üzrə 238 milyon manatlıq maliyyə dəstəyi

Prezidentin bir məktubla parlamentə göndərdiyi "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsinə (üçüncü oxunuş) dair məlumatı da Parlamentin komitə sədri Tahir Mirkişili təqdim etdi.

Bəlli oldu ki, təqdim olunmuş sənədə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Deputatlar bu dəyişikliyə də müsbət münasibət bildirdilər və sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Daha sonra iclasda "İşsizlikdən sığortada fondu 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda müzakirə edildi. Bu sənədə də təqdim edilən komitə sədri Tahir Mirkişili bildirdi ki, fondun gəlir və xərcləri artırılıb.



Belə ki, layihədə 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu işə cari ilin təsdiq edilmiş proqnoz ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığortada Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olundu ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən Sığortada Fondunun gəlirlərinin əvvəlki göstəricilərdən saxlanmasına imkan verir.

Sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi.

Əmək müqaviləsinə xitam verilmiş şəxslərin sığortası staj 3 ildən 1 ilədək azaldılır

Gündəlik növbəti məsələsi - "Məşğulluq haqqında" qanuna dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh etdi. Komitə sədri sənədin əhəmiyyəti barədə danışıq və layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirdi. Qeyd edildi ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqləndi.

Komitə sədri Musa Quliyev həmçinin "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə haqqında (üçüncü oxunuş) məlumat verərək dedi ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğvi edilməsi, işçilərin sağı və ya ştatların itxisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilməmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.

Sığorta ödənişinin ehatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkənin müddətli əmək müqaviləsinin müddətindən bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta

ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq xitam verilməlidir.

Qeyd olundu ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyatına alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.

Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin ehatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Müzakirələr zamanı parlamentin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov çıxış edərək dəyişikliklərin zərurətini qeyd edərək layihəyə müsbət münasibətlərini bildirdilər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) təqdim etdi. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən birinci vitse-spkər Məcəllənin müvafiq maddəsinin çıxarılması "yerli idarəetmə orqanı" sözünün qanunvericilik təşəbbüsü subyektlərinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırdı.

Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqləndi.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərə bağlı parlamentdə aparılan sərəmlər müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü bildirdi.

Gündəlikdəki məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova növbədənəkar sessiyasını bağlı elan etdi. Dövlət himni səsləndirildi və parlamentin növbədənəkar sessiyası öz işini başa çatdırdı.

R.BAXŞƏLİYEV,
"Azərbaycan"

uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Sahibkarlar vaxtı ilə paytaxtda mövcud olan, lakin hazırda fəaliyyət göstərməyən müəssisələrin ərazilərində abadlaşdırma işləri aparıldıqdan sonra orada ictimai zonalara yaradılacaq yeni binalar inşa edə bilərlər. Bu da yeni iş yerlərinin açılmasını şərtləndirir və biznesin canlandırılmasına səbəb olar.

Göründüyü kimi, cənab İlham Əliyev global böhran dövründə ölkə iqtisadiyyatının daha çox tənəzzülə uğramaması, vətəndaşların sağlamlığının qorunması istiqamətində çox mühüm qərarlar qəbul edir. Azərbaycan Prezidentinin məhz belə bir dövrdə atdığı addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.

Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan iqtisadi strategiyası ölkənin istənilən çətin durumda xilasını şərtləndirən yol xəritəsidir. Görülən effektiv qabaqlayıcı tədbirlər əsaslanaraq deyərək bəli ki, Azərbaycan bu böhrandan da az itkilərlə çıxacaq. Son müşavirədə dövlət başçısı da vurğuladı ki, şəffaflıq, dürüstlük, ölkədə biznes mühitini yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya dövründə, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



İqtisadiyyat naziri sahibkarlarla onlayn görüş keçirib

Avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib.

Görüşdə İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, eləcə də pandemiya zamanı zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yollarının müzakirəsi olub.

Görüşdə İqtisadiyyat naziri qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb. Pandemiyanın milli iqtisadiyyata, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirlərini minimumlaşdırılması üçün Prezident İlham Əliyev dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoyub. Nazirlər Kabineti tərəfindən iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən çoxşaxəli mühüm sənədlər qəbul edilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandırılması vurğulan nazir, six dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin önəmli diqqətə çatdırıb.

Pandemiyanın iqtisadiyyata neqativ təsirləri barədə məlumat verən İqtisadiyyat naziri, 2020-ci ilin birinci yarımının üzrə ÜDM-də azalmanın qeydə alındığını, əksər iqtisadi sektorlarda azalma müşahidə olunduğunu qeyd edib. Vurğulanıb ki, iqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektiv layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir.

Özəl sektorun iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayan Mikayıl Cabbarov, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edilib.

Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andıçmə mərasimi olub

Avqustun 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andıçmə mərasimi keçirilib. Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərasim Ümummilli Lider Heydər Əliyevin və torpaqarmların azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hərbi dəyişiklik sükutla yad edilməsi ilə başlayıb.

Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa edilib. Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyinə, onun suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə şərfəli qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqətə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladı.

Mərasimdə iştirak edən Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov hərbi andıçmə mərasimində əsgərləri təbrik edib. Daxili Qoşunların Komandanı hərbi andı qəbul etdikləri günün hərbi qucaqlarının həyatında unudulmaz, şərəfli və təntənəli bir gün olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olan Daxili Qoşunlar məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində yüksək döyüş hazırlığına, sosial və maddi-texniki bəzaya malik olub. Bu gün də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev



bul etdiyini bildirib. Qərara əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimumlaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiya zamanı zərərçəkmiş sahələrdə çalışan vergidöyümlülərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsində təkrarən 200 manat həcmində maliyyə dəstəyi göstəriləcək. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il aprelin 1-dən 2021-ci il 1 yanvarın 1-dək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrindən iştirakçıları) dövlət əmlakının icarə haqqından azad edilir. İqtisadiyyat naziri, həmçinin sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyanın zərərçəkmiş sahələrdə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirilməsi aletlərinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması vasitəsilə artıq bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.

Bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdırlar. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdır. Qapalı məkanlarda maska taxılmalı, obyektlər müəmmad olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olma-

sının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Yeni həyat tərzinin rəqəmsal həllərinin tətbiqi tələb etdiyini deyənlər İqtisadiyyat naziri məsələli xidmətin imkanlarının genişləndirilməsini vacibliyini vurğulayıb. Təcrid və xidmət obyektləri yeni qaydaların tətbiqinin təkə sahibkarlardan deyil, eləcə də cəmiyyətin hər bir üzvündən asılı olduğunu bildirib, iqtisadi itkilərin aradan qaldırılması, iqtisadi fəallığın bərpası üçün dövlətdən əlavə dəstək gözlədiklərini diqqətə çatdırıb. Biznesin fəaliyyətinin yeni, fərqli şəraitdə davam etdirilməsi üçün qərarlı addımları bu çətin dövrdə dövlət-biznes əməkdaşlığının daha zəruri xarakter daşıdığını qeyd ediblər.

Görüşdə bağlı əvvəlcədən elan edilmiş elektron poçt ünvanına sahibkarlardan çoxsaylı sual və təkliflər daxil olub, həmçinin tədbir zamanı əlavə təkliflər səsləndirilib. Müraciətlərin əsas hissəsi pandemiyanın zərərçəkmiş sahələrinin əhatə dairəsinin genişləndirilməsi, vergi güzəhlərinin müddətinin uzadılması, vergi borclarının ödənilməsi üçün güzəşt müddətlərinin müəyyən edilməsi, sosial ödəmələr üzrə əlavə tətilin verilməsi, dövlət zəmanətli kreditlərin müddətinin uzadılması və sair məsələlərə bağlı olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarların suallarına cavablandıraraq, təkliflərə bağlı fikirlərini bildirib. Görüşdə pandemiyanın özəl sektora təsirlərini minimumlaşdırılması, biznesin dirçəldilməsi və inkişafı yolları müzakirə olunub.

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan onlayn iclası keçirilib

Avqustun 7-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan onlayn iclası keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasını açan DQDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya nəticəsində ölkədə ictimai-siyasi sabitlik mövcuddur, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və müntəzəm tarixi ənənələr daha da inkişaf etdirilir. Hazırda dünyanın üzləndiyi koronavirus pandemiyasının qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çəvik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqcılı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoforata keçirilən müzakirədə dövlət başçısının qeyd etdiyi kimi həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı, maddi və mənəvi cəhətdən dəstəklənməsi dayanır. Pandemiyanın ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaldılması ilə bağlı tədbirlər görüldüyü kimi, dövlətimiz dini sahəyə də diqqət və qayğısını əsirgəmir. Komitə sədri vurğulayıb ki, pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib, 2020-ci il iyunun 2-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Həmçinin hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətimiz dini ibadət ocaqlarının, ziyarətgahlarının təmir və bərpa olunması istiqamətində fəaliyyətinə davamırmayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda olarkən Pirsatı Baba ziyarətgahının yenidən qurulması və Pir Ömər Sultan ziyarətgahında bərpə-konservasiya işləri ilə tanış olublar. Bütün bunlar dövlətimizin dinimizə və mənəvi dəyərlərimizə olan həssas münasibətinin göstəricisidir.

Komitə sədri vurğulayıb ki, bu həssas dönmədə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyət İnstitutunun rəhbərliyi və əməkdaşları Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fondu-na könüllü olaraq ianə ediblər. Komitə tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərə toxunan Mübariz Qurbanlı qeyd edib ki, cari ilin müvafiq dövrü ərzində Dövlət Komitəsinin tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 50-yə yaxın tədbir həyata keçirilib. Mart ayının ikinci yarısından hesabət dövrünün sonunadək olan müddətdə sosial izolyasiya ilə bağlı tələblərdən irəli gələrək vətəndaşlarla canlı ünsiyyət formatında keçirilməsi planlaşdırılmış dini maarifləndirmə xarakterli bir sıra tədbirlər onlayn formatda davam etdirilib. Azərbaycan İlahiyyət İnstitutu və Brüssel Protestant İlahiyyəti və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə "Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli", Özbəkistan Respublikasının Nazirlər Kabinetində Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir" mövzusunda beynəlxalq videokonfranslar baş tutub. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, mövcud şəraitin tələblərindən irəli gələrək pandemiya qarşı mübarizəyə dəstək məqsədilə Dövlət Komitəsinin Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparıb, Azərbaycan dövlətinin pandemiya ilə bağlı həyata keçirdiyi siyasəti təbliğ edilib. Dövlət Komitəsi tərəfindən müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə cəmiyyətdə

həmrəylik nümayiş etdirmələri üçün internet resursları, sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla maarifləndirmə işlərini aparmaları tövsiyə edilib. Bundan başqa, Dövlət Komitəsi səlahiyyətli qərcivəsində ölkənin bütün bölgələrində karantin qaydalarının tələblərinə riayət olunması istiqamətində zəruri tədbirlər görüb və pozuntu halları aşkarlandığı anda dərhal qarşısını alımb.

Çıxışında iyulun 12-də Azərbaycan-Ermenistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi birləşmələrinin tərtdiyi tərxi-batdan danışan komitə sədri yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımızla bütün Azərbaycanın fəxr etdiyini qeyd edib. Azərbaycan Ordusunun hərbi qüdrəti, qatıyyəti və cəsəreti sayəsində Ermənistanın məkrli və çirkəli tərxi-batının qarşısının qatıyyətdə alındığını bildiren M.Qurbanlı öl-



məyə təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən şöbə müdiri vurğulayıb ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1732 adda dini məzmunlu ədəbiyyata baxılıraq, dini dözmüslüzlüyü, ayrı-seçkililiyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayıl-

ma, tələbələrə Türkiyədə magistratura və doktorantura pillələri üzrə təhsil alma imkanını yaradır.

Həmçinin hesabət dövrü ərzində tədris prosesinin tələbinə əsasən dərslər və fənn proqramlarının hazırlığı sahəsində işlər davam etdirilib. Belə ki, 1 dərslük, 1 kitab (həmmüəllif) çap olunub, 1-i çapda, 10-u nəşrə hazır, 7-si üzərində iş gedir. Həmçinin Türkiyənin İstanbul şəhərində təqdimatı keçirilmiş, Xocalıda qətlə yetirilmiş 63 uşağın bəhs edən, 4 dilə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər" kitabının Türkiyə türkçəsinə transliterasiyası institutun İslamsünəslük kafedrasının müdiri tərəfindən həyata keçirilib.

Daha sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci ilin yanvar-iyun ayları ərzində fəaliyyətinə dair hesabatla fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. O bildirib ki, hesabət dövrü ərzində 984 nəfər din xadimlərinə fond tərəfindən aylıq maddi dəstək göstərilib. Maddi dəstək göstərilən din xadimlərinin 212 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 iyun tarixli sərəncamı ilə fonda ayrılmış 100 min manat vəsaitin 22 qeyri-islam dini icmalarını hesabına köçürülməsi prosesi yekunlaşmaq üzrədir. Ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində fond tərəfindən aprel ayında 161 şəhid ailəsi və azmətnatlı ailələrə ərzaq yardımını təqdim edilib. Həmçinin iki Qarabağ qazisinə hər birinə 1000 manat olmaqla maddi yardım göstərilib. Bununla yanaşı, infeksiya ilə birbaşa mübarizə aparan 60-dan çox tibb işçisinə fondun hədiyyələri təqdim edilib. Fondun əməkdaşları və maddi dəstək göstərdiyi din xadimləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu-na ümumilikdə 40784 (qırx min yeddi yüz səksən dörd) manat vəsait köçürüldü. Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovgatı (ərzaq) paylandı. Qurban bayramı münasibətilə fond tərəfindən 16 şəhər və rayonda 32 böyük baş heyvan kəsilərək 2000-ə yaxın şəhid və azmətnatlı ailələrə verilib. M.İsmayılov həmçinin qeyd edib ki, Qurban bayramı ərəfəsində ölkəmizdə məzhəblərərsə qarşıdaşlığın möhkəmlənməsi, dini tolerantlığın qorunub saxlanılmasında fəal rol oynayan 10 din xadimi fond tərəfindən mükafatlandırılıb. Hesabat dövründə fondun dəstəyi ilə həyata keçirilən "Qarabağ üçün oxu 3" layihəsinin də təqdimatı keçirilib. İyul ayının əvvəlində gənclər arasında tarixi abidələrimizin təbliği məqsədilə "Tarixin şahidləri" müsabiqəsinə start verilib. İlin ikinci yarısında da pandemiya səbəbilə fond maarifləndirmə sahəsində gərəcaçı işləri daha çox audio, video, çap və internet vasitəsilə həyata keçirəcəkdir. Önmüzdəki aylarda tariximiz, ənənələrimiz, dəyərlərimiz, vətənpərvərlik və s. mövzularla əlaqəli video-qarxınlıq hazırlanması və yayılması nəzərdə tutulub. Həmçinin bu mövzularla bağlı müxtəlif kitab və kitabçaların nəşri də əsas fəaliyyət istiqamətlərindən biri olacaq.



masının qarşısı alınıb. Ölkədə nəşr olunan məqsədlə təqdim edilmiş 73 adda dini ədəbiyyata baxılıraq, onlardan 1-nin çapı məqsəduyğun sayılıb. Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yazılmasını üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 115 adda dini təyinatlı ədəbiyyat və məmualat materialında 26-sının zərərli, yaxud müvafiq raziqlı alınmadığına və istehsal edildiyi müəyyən olunub. Eyni zamanda ötən dövr ərzində 3 xitiaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə raziqlıq verilib. Hesabat dövründə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə ikinci dəfə "Könüllü fəaliyyət" layihəsinin, o cümlədən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Dövlət Komitəsi yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesinin icrasına başlayıb.

Sonra çıxış edən Azərbaycan İlahiyyət İnstitutunun rektoru Aqil Şirinov hesabət dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər qərcivəsində ölkə üzrə tədris və təlim-tərbiyə prosesi mart ayından etibarən dayandırılıb. Mart ayının əvvəlində kimi tədris ənənəvi üsulla, mart ayının sonlarından etibarən təlim-tərbiyə prosesi onlayn şəkildə davam etdirilib. Yaz semestrinin yay imtahan sessiyası yeni qaydalarla uyğun olaraq onlayn formada, əsasən sifahi şəkildə keçirilib. Avqust ayının əvvəlində 2019-2020-ci tədris ilinin ikinci semestrində dərslərdə işləyən tələbələr üçün "Microsoft Teams" platforması vasitəsilə onlayn dərslər başlayıb. A.Şirinov, həmçinin İstitudda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanının keçirildiyini və Dinşünəslük və Dini Tarixi və fəlsəfi proqramları üzrə 2 nəfər doktorantın qəbul olunduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan İlahiyyət İnstitutu məzmunlarının diplomları Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu - YÖK) tərəfindən tanıması və bu da öz növbəsin-

Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 34 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 34 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildi-

rib ki, Ermənistan Respublikasının Bərd rayonunun Çinarı kəndində, Çəm-bək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi, Əsrik Cirdaxan,

Ağbulaq kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs pozulub. Tərtər rayonunun işğal altında olan Göyçay, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuro-

patkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs pozulub.



Yeni keyfiyyət mərhələsi

Başa çatan tədris ili ali təhsilimizin inkişafında yeni bir mərhələ olmaqla, ilk növbədə, dördüncü sənaye inqilabının başlanması, rəqəmsal texnologiyaların sürətli inkişafı və global pandemiya ilə şərtlənən müasir reallıqlar və yeni çağırışlarla xarakterizə oluna bilər. Təbii ki, əsas Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilən dövlət siyasətinin məzmununda ali təhsilin prioritet yer tutması xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində program xarakterli tarixi çıxışı və ali təhsil müəssisələri qarşısında konkret vəzifələr qoyması cari tədris ilində ali təhsilimizin ən mühüm hədəfi kimi qiymətləndirilməlidir. Həmin çıxışda yüksək ixtisaslı kadr hazırlığının Azərbaycanın potensial sosial-iqtisadi inkişaf perspektivləri, milli-mənəvi dəyərlər və vətənpərvərlik tərbiyəsi kimi mühüm amillər nəzərə alınmaqla müasirləşdirilməsinin və təkmilləşdirilməsinin vacibliyi bəyan edilmişdir.

2019-2020-ci tədris ilində Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən kompleks tədbirlər, ilk növbədə, əsas strateji hədəfə - paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanmışdır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf tendriyi, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınmışdır.

Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizdəki mövqeyinin gücləndirilməsinə, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsinə hədəflənir. Bütün bunlara nail olmaq üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilmişdir.

Prioritet istiqamətlər üzrə əsaslandırılmış qərarlar və inamli addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi istiqamətində mühüm inkişaf əldə olunmasına imkan vermişdir. Məhz bu amil həmin universitetin populyarlığının və cəlbəediciliyinin artmasına, həm də əmək bazasının sürətlə dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə dəstək vermişdir.

Son tədris ilində universitetdə iqtisadiyyat, mühəndislik və pədaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilmişdir. 3 fakül-

tenin, 10 kafedranın mövcud olduğu universitetdə 2400-dən artıq tələbə və magistrant təhsil almışdır.

İlk dəfə olaraq MDU-da tədris ilinə hazırlıqla bağlı müvafiq əmr verilmişdir. Mövcud qanunvericiliyin tələbləri və aparıcı universitetlərin müsbət təcrübəsi əsasında hazırlanmış əmrə müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilmişdir. Funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.

Struktur islahatları çərçivəsində yeni yaradılan Tədris şöbəsi innovativ yönümlü təhsilin təşkili, proqnozlaşdırılması və planlaşdırılması, keyfiyyətin monitorinqi və qiymətləndirilməsi, tələbələrə qeydiyyatı və hərəkəti, məzunlarla iş, sənədləşmələri sistemləşdirilməsi sahəsində mühüm rol oynamışdır. Şöbənin yaradılması ilə tədris idarəçiliyi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir.

Yeni təlim texnologiyalarından istifadə, interaktiv dərslərin keçirilməsi üçün elektron avadanlıqlarla təchizat, dərslər və dərslər vasitələri ilə təminat, qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini artıq payız imtahan sessiyasında vermişdir.

Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olmuşdur. Kollektivin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində MDU bu vəzifənin öhdəsindən gələ bilmişdir. Bütün mümkün onlayn kommunikasiya alətlərindən istifadə, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanları və kadr potensialının səfərbər olunması sayəsində tədrisin məsafədən təşkili mümkün olmuşdur. "ZOOM" və "Microsoft Teams" platformaları üzərindən 200-dən çox fənn üzrə 3759 virtual dərslər keçirilmişdir. Akademik heyətin hazırladığı 710 "videodərslər" YouTube kanalında ümumilikdə 100 min dəfədən çox izlənmişdir. Müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, yaz semestrində tədris olunan fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olunmuşdur.

Yaz semestrinin imtahan sessiyasına hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər imtahan prosesinin operativ və çevik şəkildə idarə edilməsinə imkan vermişdir. Sessiyanın obyektiv, şəffaf və müxtəlif keçirilməsində akademik və inzibati heyət, "İmtahan Qərargahı",



müəllimlərdən ibarət "İmtahanlara dəstək qrupu" və gənc əməkdaşlardan ibarət "Texniki dəstək qrupu"nın üzvləri fəal iştirak etmişlər.

İmtahanlarla bağlı məsələlər operativ baxılmasında və biliyin obyektiv qiymətləndirilməsinin təmin olunmasında "Apellyasiya Komissiyası" mühüm rol oynamışdır. İlk dəfə olaraq MDU-da reallaşdırılan "İmtahan könlüləri" layihəsinə qoşulan könlülülərin sonuncu kurs tələbələri imtahan prosesində çevikliyini təmin olunmasına mühüm töhfələr vermişlər. İlk dəfə olaraq onlayn formatda təşkil edilmiş magistrlik dissertasiyalarının müdafiəsi də uğurla başa çatmışdır.

Yaz imtahan sessiyasında bakalavriat səviyyəsində müvəffəqiyyət göstəricisi 99.3 faiz, keyfiyyət göstəricisi isə 27.5 faiz olmuşdur. Bu göstəricilər payız imtahan sessiyasında müvafiq olaraq 80.9 faiz və 16.9 faiz təşkil etmişdir. Eyni göstəricilər magistratura sessiyasında müvafiq olaraq 100 faiz və 85 faiz 98.4 faiz və 64 faiz olmuşdur.

Tədris ilində elmi tədqiqatların məzmununun təkmilləşdirilməsi, bu sahədə müasir metodlardan istifadənin artırılması və elmi fəaliyyətin nəticəyönlülükə yanaşması üzərində qurulmuş xüsusi diqqət yitirilmişdir. Bu dövrdə 4 elmi sahəsi üzrə (təbiət, texniki, ictimai, humanitar elmlər) ümumilikdə 13 problemə dair 37 mövzunu əhatə edən 101 elmi iş yerinə yetirilmişdir. Tədqiqatların ölcübelə meyarlar əsasında aparılmasında yeni yaradılmış Elm və innovasiyalar şöbəsi mühüm rol oynamışdır.

Elmi fəaliyyətlə məşğul olmaq üçün imkanlar artırılmış və stimullaşdırıcı addımlar atılmışdır. 2019-cu ildə digər qurumların doktoranturalarında MDU üçün 15 məqsədlilik yer ayrılmışdır. Hazırda universitetin 27 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə müxtəlif universitetlərdə və AMEA-nın sahə institutlarında dissertant və doktorantdır. 300-dən artıq əməkdaş olan universitetdə 185 professor-müəllim heyəti çalışır ki, onlardan 61 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi vardır.

Tədqiqat bacarıqlarının inkişaf etdirilməsi kontekstində, Təhsil Nazirliyi və Avropa İttifaqı tərəfindən icra edilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması", "Tədqiqat metodologiyası", "Texnoloji trans-

fer və kommersiya", "Sahibkarlıq və startap", "Open Access" və digər mövzularda keçirilmiş təlimlər çox faydalı olmuşdur.

Dünyanın aparıcı elmi məlumat bazası olan "Web of Science" platformasında MDU-nun profili yaradılmışdır. Profile əsasən bu vaxta qədər əməkdaşların 9 məqaləsi "Web of Science" bazasında indekslenen elmi nəşrlərdə dərc olunmuşdur. Onlardan 3-ü yüksək impact faktorlu jurnallarda çap olunmuşdur. Məqalələr kimya mühəndisliyi, yanacaq energetikası, riyaziyyat və tətbiqi kimya sahələrinə aiddir. MDU-nun sözügedən baza üzrə göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə Clarivate Analytics şirkəti ilə sürətlə inkişaf etdirilən tərəfdaşlıq çərçivəsində universitetin əməkdaşları üçün müvafiq təlimlər təşkil edilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Anlaşma Memorandumunun imzalanması bu sahədə mühüm uğur olmuşdur. Belə ki, Mingəçevir Yüksək Texnologiyalar parkında birgə yaradılmış "Simbioz" texnoloji biznes inkubatorunda tələbələr fəal iştirak etmişdir.

Tələbələrin startap fəaliyyətinə cəlb olunmasına diqqət artırılmışdır. Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Anlaşma Memorandumunun imzalanması bu sahədə mühüm uğur olmuşdur. Belə ki, Mingəçevir Yüksək Texnologiyalar parkında birgə yaradılmış "Simbioz" texnoloji biznes inkubatorunda tələbələr fəal iştirak etmişdir.

Dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin və mexanizmlərin tətbiqinə diqqət yetirilmişdir. İlk növbədə tələbələrin bütün səviyyələrdə idarəetmə prosesində fəal iştirakı təmin edilmişdir. Əsaslandırılmış struktur islahatları tədris prosesinin səmərəli təşkilinə, idarəetmədə paralelliyin aradan qaldırılmasına, innovativ fəaliyyətin effektiv qurulmasına, kadrların inkişafının əlaqələndirilməsinə, ictimaiyyətlə əlaqələr və kargüzarlıq işinin keyfiyyətinin yüksəldilməsinə imkan yaratmışdır.

İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılmış, universitetin rəhbər şəxslərinin qəbul qrafiki müəyyən edilmişdir. Rektorun iştirakı ilə qiş imtahan sessiyasında 5 dəfə, yaz imtahan sessiyasında isə 7 dəfə onlayn formatda keçirilən "Açıq qapı" günləri faydalı müzakirə platformasına çevrilmişdir.

Yeni qəbul olunmuş tələbələr universitet həyatına daha çevik inteqrasiya ola bilməsi məqsədilə ilk dəfə

"Oriyentasiya günü" keçirilmişdir. Pandemiya dövrünün məhdudiyetləri nəzərə alınmaqla cari ilin 29 uyun tarixində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq MDU-da virtual "Məzun günü-2020" tədbiri təşkil edilmişdir.

Ölkə rəhbəri tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqətin yaratdığı imkanlardan faydalanmaqla, 1 sentyabr 2019-cu il tarixindən etibarən universitetdə aylıq əməkhaqqı orta hesabla 15 faiz artırılmışdır. MDU-nun 2 əməkdaşı Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı, 5 əməkdaşı isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Kadr hazırlığının məzmununu müasirləşdirmək məqsədilə Erasmus+ proqramından faydalanmaq istiqamətində addımlar atılmışdır. Bu proqram çərçivəsində payız semestrində 2. yaz semestrində isə 3 MDU tələbəsi İspaniyanın Valladolid Universitetində təhsil almışdır. Bundan başqa, MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus-layihəsində də fəal iştirak edir.

MDU əməkdaşları Böyük Britaniyada, İsveçdə, Litvada və Koreyada təşkil olunan tədbirlərdə iştirak etmişlər. MDU Bolonya prosesi üzrə 37 Orupunun iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionalarası Forumunda (Moskva) və "Ali təhsil islahatları ekspertlərinin ilkin konfransı"nda (Praqa) təmsil olunmuşdur.

2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin "Bir" Tələbə Könlülü Proqramı, "ASAN Könlüləri" təşkilatı, Mingəçevir Gənclər Evi, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi ilə birgə bu istiqamətdə əhəmiyyətli işlər görülmüşdür. MDU "Region Könlülərinin İnkişaf Forumu"nun təşkilatçılarında biri olmuşdur.

Universitetdə müvafiq istiqamətlər üzrə fəaliyyətin daha keyfiyyətli həyata keçirilməsində Təhsil Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və digər tərəfdaşların davamlı töhfəsi mühüm rol oynamışdır. Məhz bu qarşılıqlı faydalı tərəfdaşlıqlar yeni missiyanın başlandıqı ilk tədris ilində MDU-nun modernləşməyə doğru inamli addımlar atmasını şərtləndirmişdir.

Şahin BAYRAMOV, Mingəçevir Dövlət Universitetinin rektoru


Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə "Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdillli sənədlər (Ermeni icmasının təmsalında)" kitabı "Elm" nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri əsasən Nadir şah Əfşarın dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılıb və əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir problemə - xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yönəldilib. Nadir şahın xristian kilsə və monastirlərinin nümayəndələrinə xeyrixah münasibəti onun hökm və fərmanlarında əksini tapıb. Şahın öz xristian təbəələrinə qarşı yeridirdiyi dözümlü siyasət nəticəsində Üçkilə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilmişdi. Xristianlara kilsələrini nənki bərpa etməyə, həm də yenilərini tikməyə icazə verildi.

Kitabın elmi redaktoru, akademik Ramiz Mehdiyev nəşr etdiyi "Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmaları və təhriflərə qarşı" sərəlvəli "On söz" də qeyd edir ki, Nadir şahın fəaliyyəti Azərbaycan üçün istər dövlətçilik və herb tarixi, istərsə də ideoloji dəyişikliklər nöqtəy-nəzərindən böyük əhəmiyyətə malikdir: "Nadir şahın tarixi irsi sadalanan amillərlə yanaşı, mayası düşməncilik və nifrətlə yoxlmuş, bir qayda olaraq saxtakarlıq üzərində bina edilmiş millətçi erməni təbliğatının ifşası baxımından da böyük dəyər kəsb edir".

Erməni tarixşünaslığının Nadir şahı xristianlığın düşməni olan islam fanatiki obrazında qələmə vermək cəhdlərini ənənəvi erməni təbliğatının növbəti təzahürü kimi dəyərləndirən alim fikrincə, Azərbaycan tarixçilərinin vəzifəsi qarşı tərəfə emosiyalardan uzaq, sənədlərlə və təhlilə söykənən tutarlı elmi cavab verməkdir. Sənədlər toplusu məhz sözügedən məqsədə xidmət edir. Nəşrdə əksini tapmış sənədlər Nadir şah dövründə ermənilərin Azərbaycandan və İran ərazisində hansı statusda yaşadıqlarını birmənalı şəkildə göz önünə gətirir.



Kitaba 28 sənəd daxil-dir. Məktub və fərmanlardan ibarət həmin sənədlərin böyük əksəriyyəti Nadir şahla erməni icmasının münasibətlərindən bəhs edir. 28-ci sənəd isə Nadir şahın imperiyanın bütün xristian təbəələrinə etiqad əzadlığının verilməsini ehtiva edən fərmandır. "On söz"də qeyd olunur ki, həmin fərmana əsasən, Nadir şahı müsəlman hökmdarlarının xristianlara münasibətdə çoxəsrlik tolerantlıq siyasətinin davamçısı da adlandırmaq olar.

Hər fərmanın sonuna onun verilməsini zəruri edən vəziyyəti və şikayətin mətni əlavə edilirdi ki, bu da yerlərdəki memura hökmdarın baş vəzirlərdən xəbərdar olduğunu izah edən xüsusi bir işarə kimi qiymətləndirilməlidir. Topladığı sənədlər arasında, həmçinin Nadir şahın oğlu, vəliəhd Rzaqulu Mirzənin ermənilərlə bağlı verdiyi 3 fərman mövcuddur. Həmin sənədlər də məzmunu Nadir şahın erməni icmasına münasibətdə yeridirdiyi xəttin ruhuna uyğundur.

Oxuculara Azərbaycan dilində təqdim edilən bütün bu sənədlərin əhəmiyyəti onların erməni tarixşünaslığı tərəfindən də dəqiq qaynaq olaraq qəbul edilməsinə bağlıdır. Bu işə tədqiqatçıları mənbələrin ciddiliyi ilə bağlı ortaya atıla biləcək şübhə və mübahisələrdən azad edəcək.

Kitabdakı sənədləri fars dilindən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, mənbəşünas alim Əkrəm Bağirov tərcümə edib. Sənədlər başa düşülməsini asanlaşdıran terminoloji lüğət və izahlar da tərcüməçi tərəfindən hazırlanıb. Toplunun tərtibçisi, kitabda yer alan "Nadir şah Əfşar hakimiyyəti dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti" tarixi araşdırmanın müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova'dır. Layihənin rəhbəri isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirövsüdür.

İlk dəfə elmi dövriyyəyə buraxılan bu sənədlər tarixşünaslığımız üçün faydalı mənbədir. Kitabda, həmçinin sənədlərin farsca mətni, fotokəsimləri verilib.

"Naxçıvan könüllüləri" veb-saytının təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda "Naxçıvan könüllüləri" veb-saytının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cəbi Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi nəticəsində bir çox gəncin yeni həyat tərzi, yeni stimul və yeni mənəvi dəyərlər qazandığını bildirib.

"Muxtar respublikada da son illər könüllülük fəaliyyəti geniş vüsət alıb, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanıb. Gənclər Fondu da Naxçıvan gənclərinin könüllülük prinsipləri ətrafında birləşməsi üçün 2018-ci ildən fəaliyyət istiqamətində müəyyən dəyişikliklər edib, müxtəlif dövlət qurumları ilə birgə 4 könüllülük platforması yaradıb", - deyən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru diqqətə çatdırıb ki, təqdimatı keçirilən www.naxkonulluləri.nmr.az saytının fəaliyyəti könüllülük hərəkatına yeni tekan verəcək. Saytın yaradılmasında məqsəd könüllülük hərəkatının gənclər arasında geniş təbliği, bütün könüllü təşkilatların həyata keçirəcəyi tədbirlər haqqında məlumatların operativ çatdırılmasıdır.

Cəbi Quliyev çıxışının sonunda gənclərin, eləcə də könüllülərin fəaliyyəti üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Könüllülər adından Şövkət Kərimli çıxış edərək bir



gənc kimi bilik və bacarıqlarının artırılmasına, dünyagörüşünün formalaşmasına, fərdi inkişafında könüllülüyün rolundan danışdı, muxtar respublikada gənclərə göstərilən qayğıya görə minnətdarlıq edib.

Sonra Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov saytın təqdimatını edib. Bildirib ki, dizayn, quruluş və məzmun baxımından yüksək tələblərə cavab verən www.naxkonulluləri.nmr.az saytı vasitəsilə könüllülük fəaliyyətinin ayrı-ayrı istiqamətləri, bu sahədə olan yeniliklər, həyata keçirilən tədbirlər daha dolğun və operativ şəkildə könüllü gənclərə, eləcə də ictimaiyyətə çatdırılacaq. Sayt, ümumilikdə, 6 bölmə, 21 altbölmədən ibarətdir. Burada həm könüllülər və könüllü fəaliyyət həyata keçirən təşkilatlar, həm də işgüdənlər üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin saytda rəsmi sənədlər, könüllülük və könüllülər haqqında məlumatlar, könüllü olmaq üçün təşkilatların tələbləri, ləyha və inkişaf Mərkəzinə layihələrin təqdim edilməyə qaydaları

ve digər məlumat bölmələri yerləşdirilib. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün "Axtarış" bölməsi, həmçinin "Sertifikatını yoxla", "Aydın könüllüsü", "Təqvim", "Layihələr" bölmələri yaradılıb və sosial şəbəkə səhifələrinə keçidlər verilib. Bundan əlavə, "Könüllü ol!" bölməsi vasitəsilə gənclər istadlıqları quruma könüllü olmaq üçün müraciət edə biləcəklər. Ana səhifədə aktiv könüllü və aktiv layihə sayı ilə, eləcə də burada yaradılmış "Giriş" bölməsi vasitəsilə müvafiq istiqamətdə keçirilən bütün tədbirlər, yeni könüllü istəkləri ilə tanış ola biləcəklər. Könüllülərin müraciətlərini onlayn təşkil məqsədilə "Elektron müraciət" bölməsi yaradılıb, "Aktual keçidlər" bölməsində isə nazirlik, komitə, idarə və təşkilatların, həmçinin muzeylərin internet saytlarına keçidlər slayd şəklində yerləşdirilib. Saytın aşağı hissəsində muxtar respublikanın inkişafını və turizm potensialını əks etdirən materiallar, eləcə də tarixi abidələrin fotosəkilləri slaydlarla təqdim olunur. Tədbirlər sonunda Naxçıvan könüllülərinin fəaliyyətinə əks etdirən videoları baxış olub.



Sosial layihələrin icrası diqqət mərkəzindədir

Koronavirus pandemiyası amilinin təsiri nəticəsində dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, digər məhsulların idxal və ixracında yaranan çətinliklər respublikamızın iqtisadiyyatına da təsirsiz ötürmür.

Bunlara baxmayaraq, dövlət başçısı cənab İlham Əliyev nəzərdə tutulmuş sosial layihələrin icrası ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, onlayn tərzində keçirdiyi müşavirələrdə müvafiq nazirliklərin, digər icra orqanlarının rəhbərlərinə öz göstəriş və tövsiyələrini verir.

Şirvan şəhəri respublikamızın ən gənc və müasir yaşayış məskənlərindən biridir. Keçən əsrin 50-ci illərindən o, sürətlə inkişaf etməyə başlamış, az vaxt ərzində neftçilər, energetiklər, gəncər şəhəri kimi şöhrət tapmağa başlamışdır. Ulu Öndər 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçildikdən sonra o zamanlar Əli Bayramlı adlanan şəhər daha sürətli inkişaf yoluna qədəm qoymuşdur. Burada yeni sənaye müəssisələri açılmış, yeni-yeni yaşayış evləri, sosial əhəmiyyətli obyektlər inşa edilmiş istifadəyə verilmişdir. Yeni şəhər massivi də elə o vaxt tikilmişdir. Bunlar isə neinki respublikamızdan, hətta keçmiş SSRİ-nin, xüsusilə Rusiyanın müxtəlif yerlərindən gəncərin buraya gəlməsinə səbəb olmuşdur. Həmin gəncər bu şəhərdə işləmiş, ailə həyatı qurmuş, xoşbəxt günlər yaşamışdır. Onların övladlarının çoxu bu gün də Şirvan şəhərinin sakinləridir.

Müstəqilliyimizin ilk illəri məlum səbəblər üzündən bu şəhərin taleyində də xoşagəlməz izlər buraxmışdır. Bir çox müəssisələr öz fəaliyyətini dayandırmış, adamlar iş yerlərini itirmişdir. "Çətin günün ömrü az olar", - deyib ulularımız. Xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz uzaqgörən siyasəti, polad iradəsi ilə müharibə gələn ölkəmizdə tədricən hər bir işi öz yoluna qoymdu. Yaranan sabitlik nəticəsində xarici investitorlar respublikamıza gəldilər, xalq təsərrüfatının müxtəlif sahələrində investisiyalar yatırıldı. O zaman həmin kapital ölkələri üçün çox önəmli idi. Məlumdur ki, indi ölkəmiz başqa dövlətlərə investisiya qoymaq gücünə malikdir.



Bütün bunlar Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyinin ləhbü nəticəsidir. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı, digər islahatlar həyata keçirildi. Ulu Öndərin siyasi-iqtisadi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyev 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramını imzaladı. İllərlə baxımsız qalan, sökülüb-dağıdılan, bərbad hala düşən nə vardisa, mərhələ-mərhələ tikildi, quruldu, əsaslı şəkildə təmir edildi. Bu baxımdan sənaye şəhəri Şirvan da genişləndi, böyüdü, öz simasını dəyişdi. Burada neçə-neçə yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi, köhnələri əsaslı təmir olundu. 1950-ci illərdə istifadəyə verilən İstilik Elektrik Stansiyasının yanında müasir tipli Cənub Elektrik Stansiyası inşa edildi. Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, ticarət mərkəzi, çoxmərtəbəli yaşayış evləri və onlarca digər tikililər, salınan parklar, xiyabanlar, küçələr və prospektlər şəhərin görkəmini daha da gözəlləşdirdi. Bunlar isə burada yaşayın hər kədə də haqlı qürur, məmnunluq hissi yaradır. Keçən ilin dekabr ayında istifadəyə

verilən qaçqın və məcburi köçkünlər şəhəri Şirvan şəhəri içində şəhəri xatırladır.

Bu gün Şirvan dövlətdən dotasiya almada özünü maliyyələşdirən şəhərlər sırasındadır. Neftçilər, energetiklər və gəncər şəhərinə yolu düşənlər hal-hazırda burada tikinti-quruculuq, abadlıq işlərinin aparıldığını görürlər. Su-kanalizasiya sisteminin çəkilişi davam etdirilməkdədir.

Şəhərin mərkəzində inşa edilən 21 sayılı tam orta məktəbin tikintisi üçün Prezident İlham Əliyev 2019-cu ildə sərəncam imzalamışdır. Əvvəlkindən iki dəfə böyük olacaq 624 şagird yerlik tam orta məktəbin tikintisinə cari ilin may ayında başlanılmışdır. Əsas korpusu üçmərtəbəli olacaq tədris ocağının inşasını "AS-Təmir Tikinti" MMC aparır. Yeni binanın 46 sinif otağı, 386 yerlik akt zalı, kitabxanası, yeməxanası, 540 kvadratmetrik idman zalı, açıq havada 2 idman meydançası, istilik sistemi, su anbarı, siqnalizasiya sistemi və s. olacaqdır. Məktəb ən müasir avadanlıqlar, laboratoriya və dərs ləvazimatları ilə təchiz olunaçaqdır. Hal-hazırda tikintidə 52 nəfər çalışır. İnşaatçılar məktəb binasını dekabr ayında istifadəyə verməyi nəzərdə tutmuşlar. Vədlərə əməl etmək üçün onlar səylə çalışırlar.

2004-cü ildən hazırkı dövrdə Şirvan şəhərində dövlət büdcəsinin vəsaiti, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə 5 məktəb üçün yeni bina (bunlardan başqa, 1-i də hazırda tikilir); 2 sayılı məktəbdən ötrü 200 şagirdlik, 16 sayılı məktəb üçün 500 şagirdlik əlavə korpus inşa edilmiş, 10 məktəb əsaslı şəkildə təmir edilmişdir. Təhsilə göstərilən bu cür diqqət və qayğının nəticəsi olaraq təlim-təربiyə prosesində əsaslı dönüş yaranmışdır. Şagirdlər respublika üzrə keçirilən fənn olimpiadalarında, idman yarışlarında, inşa və digər müsabiqələrdə yüksək nəticələr əldə etmişlər. Əli məktəblərə qəbul olunan məzunların sayı isə illəndən illərə artmaqdadır.

Seyran CAVADOV,
"Azərbaycan"

Bu il Balakənin fındıq bağlarından 6 min tonadək məhsul gözlənilir

Balakən rayonunun fındıq bağlarında bu il mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tonadək məhsul tədarük olunması gözlənilir.

Bu barədə AZƏRTAC-a Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb.

Bu bağların 5 min 571 hektarı bərverəndir.

2019-cu ildə Balakən rayonunda fındıq bağlarından 6 min 262 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manatdan çox gəlir əldə edir. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 80 qəpikdir.

"Ayn fermeri" müsabiqəsinin qalibi müəyyənləşib

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən "Ayn fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün 48 rayondan, ümumilikdə, 96 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində taxılqılıqda yüksək məhsuldarlıq əldə ediyinə görə fermer İkrəm Ziyadov "Ayn fermeri" müsabiqəsinin qalibi elan edildi. Bərdə rayonunda 23 ildir taxılqılıqda məşğul olan İkrəm Ziyadov düzgün aqrotexniki təchizlə nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib.

Qeyd edək ki, "Ayn fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyənləşdirilməsi, onların müzakifəatlandıraraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasında ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkilatçıları ilə bağlı tədqiqatları qaydalarına əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" informasiya sistemində (EKTIS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Lənkəranın Separadi kəndindən keçən Ulumçayda sahil-bərkitmə işləri aparılır

Lənkəran rayonunun Separadi kəndi ərazisindən keçən Ulumçayda bu il mart ayından etibarən sahil-bərkitmə işləri görülür.

AZƏRTAC xəbər verir ki, tikintidə "Lənkəran Su Tikinti" MMC-nin inşaatçıları çalışır. Daşqınlar nəticəsində çayın istinad divarları aşınmaya məruz qaldığından ətraf yaşayış məntəqələrində əhali sel suları təhlükəsi ilə üzləşib.

İnşaatçıların söylədiyi məlumatına görə 520 metr məsafədə 7 metr hündürlükdə dəmir-beton mühafizə divarları inşa ediləcək, təmir-bərkitmə işləri başa çatdırılıb.

Hazırda sahil-bərkitmə işləri davam etdirilir.

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində yeni layihəyə başlayıb.

"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqrar-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi ilə bağlı onlayn görüş keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mədiyev bildirib ki, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazarı çıxışını asanlaşdıracaq.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəsinin Program rəhbəri Rainer Freund qeyd edib ki, Azərbaycan inkişafda dərəcədə zəngin aqrar-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir: "Bu məhsullardan yerli qida məhsullarının hazırlanması ənənəsi davam edir. Avropa Birliyində və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklər qorunan bu ənənə bir



üstünlük kimi istifadə edilir, yerli məhsullarla bazarı çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vəsaitinə çevirilir". Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrəzadə deyir ki, layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərməyi təsir barədə məlumat verib. Firdovsi Fikrəzadə sahədən yığıldığı kimi satış çıxanlar məhsullardan fərqli olaraq əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. "Layihə biza təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa

imkan verəcək", - deyir Firdovsi Fikrəzadə vurğulayıb. Layihənin rəhbəri Yusif Axundov əlavə edib ki, seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunmuş məhsulların bazarı çıxışı təşkil olunacaq. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını vurğulayıb.

Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar bəzudə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.

"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqrar-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə birgə tədqiqatlara başlanılıb

Azərbaycanın qiymətli, geniş yayılmış, tez yetişən 15 yerli süfrə və kişmişli üzüm sortlarından götürülmüş nümunələr üzərində tədqiqatlar başlanılıb. Tədqiqatlar Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən "Beynəlxalq Üzüm/Anaç Kolleksiyasının Yaradılması və Mühafizəsi" (Uluslararası Asma Çəşit/Anaç Koleksiyonunun

Oluşturulması və Muhafazası) layihəsi çərçivəsində üzüm sortlarının genofond mübadiləsi, seleksiyası, identifikasiyası, birgə analizi məqsədilə aparılır.

Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə virusuz əkin materialı, filloksera və davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturlarının "in vitro" çoxaldılması üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvulmuş dövründə

toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplerinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitində tədqiqi və digər sahələrdə eməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Növbəti mövsümdə tədqiqatların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın di-

gər qiymətli yerli süfrə, kişmişli və şərablıq üzüm sortları üzərində də araşdırmalar aparılacaq.

Qeyd edək ki, təcrübə mübadiləsi və birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2019-cu ildə Tekirdağ Üzümçülük Araşdırma İnstitutunun müdaxirəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun müdaxirəsi ilə birgə elmi görüş keçirilib.

Qobustan Bölgə Təcrübə Stansiyasında 3 minə yaxın buğda, 300-ə yaxın arpa genotipi öyrənilir


Ölkəmizdə zəngin ənənələri olan toxumçuluq bazalarından biri də Qobustan Bölgə Təcrübə Stansiyasıdır. 1950-ci ildən fəaliyyət göstərən stansiya Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əsas bazalarından biri olmaqla seleksiya və toxumçuluq istiqamətində fəaliyyət göstərir.

Stansiyada hər il 350-400 tona qədər rayonlaşmış elit reproduksiya yumşaq buğda, arpa, noxud sortlarının toxumları istehsal olunaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.

Adıçəkilən nazirliyin yaydığı məlumatda bildirilir ki, burada alimlər tərəfindən dəyərli genotiplər üçün yaradılmış buğdanın "Qobustan", "Ləqayətli 80", "Ruzi 84", "Baba 75" sortlarının, arpanın isə "Qüdrətli 48", "Dayanətli" sortları geniş əkin sahəsinə malikdir.

Stansiyanın direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabey Cahangirov: "Stansiyada fasiləsiz olaraq seleksiyada istifadə məqsədilə dəyərli və dəyərli-paxlalı bitkilərin quraq dağlıq dəyərli şəraitinə uyğun yerli və dünya genofondunun toplanması, dəyərli paxlalı bitkilərin yüksək məhsuldar, keyfiyyəti, quraqlığa, soyuğa, xəstəliklərə davamlı sort və hibridlərinin yaradılması istiqamətində seleksiya işləri aparılır. Quraq dəyərli əkinçiliyində müxtəlif rotasiyalı növbəli əkin sistemlərinin, yeni taxıl sortlarının yüksək məhsuldarlığı və keyfiyyətini təmin edən becərmə texnologiyalarının işlənilməsi və fermer təsərrüfatlarında tətbiqi əsas işlərdəndir. Eləcə də rayonlaşmış taxıl və dəyərli-paxlalı bitkilərin ilkin toxumçuluğunun təşkil, yüksək kondisiyaya orijinal, super-elit və elit toxumlarının istehsalı həyata keçirilir".

A.Cahangirov deyir ki, dəyərli şəraitində yeni sort və texnologiyalardan ibarət nümayiş əkinlərinin təşkil, tarla günlərinin keçirilməsi və informasiya-yayım xidmətlərinin göstərilməsi isə stansiyanın daimi iş prinsiplərinə



daxildir: "Stansiyanın fəaliyyət istiqamətləri mövcud qlobal iqlim dəyişiklikləri fonunda özünü bir daha doğruldu. Məsələn, gəlin bu ilki təsərrüfat ilində müşahidə olunan iqlim amillərinin üzərində dayanacaq. Bu il dağlıq Şirvan bölgəsində taxılqılıq üçün kəskin hava şəraiti müşahidə olunmuşdur. Düşmüş yağıntının ümumi həcmi 160 mm təşkil etdi, bu isə dəyərli bölgələrdə taxılqılıq üçün yetərliliyi təmin etdi. Buna baxmayaraq, aqrotexniki qaydalara vaxtında əməl olunması, sortların düzgün seçilməsi, zərərverici və xəstəliklərə qarşı mübarizənin təşkil sahələrində məhsul itkisinin qarşısının alınması imkan verir. Lakin bütün bu preventiv addımların atılması il ərzində aparılan elmi tədqiqat işlərinin birbaşa əsasıdır". Qeyd edək ki, sahələrdə biçini gətirən sortların məhsuldarlığı 31-37 sentnerdir ki, dəyərli şərait üçün əlverişsiz iqlim amillərinin fonunda bu göstərici qənaətbəxş sayıla bilər. Qobustan Bölgə Təcrübə Stansiyasında bu ilki məhsul üçün 302 hektarda müxtəlif buğda və arpa sortlarının toxumçuluğu təşkil olunub. Bunun 212 hektarı orijinal və elit toxumçuluq sa-

hələri, 75 hektarı dəyərli-paxlalı, 15 hektarı təcrübələr və toxumçuluğun ilkin mərhələsidir. Eyni zamanda 3 minə yaxın buğda, 300-ə yaxın arpa genotipi müxtəlif mərhələdə öyrənilir. Xaricdən alınmış 500 nümunə üzərində də ilkin sınaqlar aparılır. Bununla yanaşı, növbəli əkinlər üçün vacib olan yem noxudunun 65 hektarda təcrübələri aparılır. 10 hektarda isə ərzaq noxudunun toxumçuluğu təşkil olunub. Ötən il stansiya tərəfindən 431 ton orijinal, super-elit, elit toxumları istehsal olunaraq bölgü əsasında özəl toxumçulara paylanıb.

"Hazırda nəmliklə təmin olunmamış dəyərli bölgələrdə bu itkininin qarşısının alınması, stres faktorlarına qarşı davamlı sortların tətbiqi ən vacib məsələlərdəndir. Bu baxımdan toxum və artırma pitomniklərində gələcəkdə fermerlərə verəcək toxumların genetik sağlamlılığının təmin olunması xüsusilə əhəmiyyət daşıyır. Toxumçuların unutmamalıdır ki, biçin qaydalarının düzgün tətbiqi sağlam toxumlarla təminatda vacib mərhələdir. Bu qaydalara özəl toxumçular da xüsusilə diqqət göstərməlidirlər. Belə ki, əgər təsərrüfatda bir neçə

reproduksiya toxum ekilibsə, o zaman aşağı reproduksiya sahələrinin biçindən başlayaraq yuxarı reproduksiya toxumlarına keçmək lazımdır. Daha sadə dillə desək, elit sortlar biçilərək başa çatdırılır, kəmbaylar tam təmizləndikdən sonra super-elit sortların biçini başlayır. Daşımaya da xüsusi diqqət yetirmək lazımdır. Hər bir sort ayrıca yük nəqliyyat vasitələri ilə daşınaraq xırmanla ara məsafələri saxlamaqla yerləşdirilməlidir. Bəzən bir çox toxumçuların xırmanlarında sort qarışığı baş verir ki, bunun da səbəbi ara məsafələrin düzgün təyin olunmamasıdır", - deyir stansiyanın direktoru vurğulayıb.

Stansiyanın seçmə pitomniklərində gətirilən işlər haqqında danışıq A.Cahangirov onu da bildirib ki, toxumçuluğun ən maraqlı hissəsi burada təşkil olunub. Sınaq məqsədilə ekilmiş sünbüllərin əllə biçilməsi və dərz döyüldə daşılır. Toxumçuların unutmamalıdır ki, biçin qaydalarının düzgün tətbiqi sağlam toxumlarla təminatda vacib mərhələdir. Bu qaydalara özəl toxumçular da xüsusilə diqqət göstərməlidirlər. Belə ki, əgər təsərrüfatda bir neçə

"Azərbaycan"

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı?

Qusarın Hil kəndində yaşayan Rəmişanov ailəsinin hazırda ləzzətli yeməklərin videoreklamı sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşkar aşpazlardır.

Əmiraslan Rəmişanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirəndir.

Pandemiya dövründə doğma kəndinə qayıdan Əmiraslan sevdidi peşəsindən kənar qalmayıb. Anası ilə bərabər Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirərək, yeni açdığı "Kənd Həyatı" adlı YouTube kanalına yükləməyə başlayıb. Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilib ki, bu da, daha geniş auditoriyaya əhatə etməyə imkan verir. Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkir. Məsələn, 20 milyon çox izləyicisi olan "Taste Life" səhifəsi qarlı aşpazların 10-a qədər videosunu paylaşılıb. Həmin videoların hər birinə 10-15 milyon izləyici baxıb. Videoya baxanlar Azərbaycanın milli mətbəxi haqqında müsbət rəylər yazıblar.

Əzizə Rəmişanov bildirir ki, yaşadığı kənddən kənara çıxmadan Azərbaycan və ləzgi mətbəxinin dünyaya tanıtılmasına görə çox sevinir.

Rəmişanovlar ailəsi yemək videolarını kəndlilərinin yaxınlığında yerləşən özlərinə məxsus əkin sahəsinin kənarında çəkirlər. Çəkiliş maraqlı olsun deyər, dekorativ görünüşlü kiçik koma da tikilib. Əsasən tərəvəzçiliklə məşğul olan ailə həftə ərzində iki yemək videosu hazırlayıb. Bişirilən yeməklərdə özlərinin becerdiyi tərəvəzlərdən istifadə olunur.

Videoların çəkilişini və montajını Əmiraslan Rəmişanov özü həyata keçirir. Rəmişanovlar hətə ki, YouTube kanalında paylaşdıqları videoların gəlir əldə etməyiblər. Amma artıq bunun üçün lazım olan müraciət müvafiq formada təqdim ediblər.



Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışırdı

Əvvəli 1-ci səh.

Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar daha da genişlənən dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışır.

Diplomat qeyd edib ki, Ermənistan Azərbaycan hücumu rəsmi Yerevanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmis ərazişüar bəyanatlarından və hərəkətlərindən sonra törədilib. BMT-nin üzvü olan bir dövlətin ardıcıl təcavüz siyasətini eyni nümunələri olan belə bəyanatlardan bir neçəsini xatırlatmaq kifayətdir.

Hələ 2013-cü ildə Ermənistanın ovahtı müdafiə naziri Seyran Ohanyan "Ermənistan Silahlı Qüvvələri birinci olaraq zərbə endirə biləri" sualının cavabında demişdi: "Mən heç nəyi istisna etmirəm, çünki bizim silahlı qüvvələrdən ölkənin müdafiəsi üçün istifadə edil-

məsi doktrinasında həm müdafiə, həm də preventiv xarakterli çoxsaylı tədbirlər nəzərdə tutulur".

2014-cü ilin avqustunda Ermənistanın ovahtı prezidenti Serj Sarkisyan bir müsahibəsində Azərbaycanın iri şəhərlərinə qarşı kiçik məsafəli ballistik raketlər buraxılacağı ilə hədələyərək demişdi: "Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin arsenalında hansı resurslar olduğunu çox yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, bizim sərhətimizdə 300 kilometrən artıq məsafəli effektiv ballistik raketlər var və həmin raketlər istənilən fərqli yerdə yerləşən Aqdam kimi xarabalığa çevirə bilər".

2017-ci il sentyabrın 21-də Ermənistan Baş Qərargahının rəisi general-leytenant Movses Akopyan etiraf etmişdi: "bizə heqiqətən böyük ərazilər lazımdır ki, respublikamızın təhlükəsizliyinə daha yaxşı təminat verə bilək".

Ermənistanın işğalçı qüvvələrinin rəhbəri, Ermənistan Baş Qərargah rəisinin müavini general-leyte-

nant Levon Mnatsakanyan 2018-ci il iyulun 24-də keçirdiyi mətbuat konfransında Azərbaycanın mülki infrastrukturuna raket zərbələri endiriləcəyi ilə hədələyərək demişdi: "Bu, bizim taktiki planlarımızın bir hissəsidir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılması məharəti hərbi əməliyyatlar təzələməyi hədəfə zərbələr endirilməsi tələb edir. Bu, düşmənin iqtisadiyyatına ziyan vuracaq və silahlı hücumun üçün müvafiq təchizatın təmin edilməsinə imkan verməyəcək. Mən hələlik buna zərurət görmürəm... lakin həmin hədəflərə zərbə endirmək zəruri olsa, biz bir saniyə belə təرددilənməyəcəyik".

2019-cu il martın 30-da Ermənistanın müdafiə naziri David Tonoyan demişdi: "Mən müdafiə naziri kimi bəyan edirəm ki, sülh naminə ərazi formatını ifadə etməm olmur. Biz əksinə edəcəyik - yeni ərazilər üçün yeni müharibə". O, daha sonra deyib: "Biz bu xəndək vəziyyətindən, daim müda-

fiə olunmaq vəziyyətindən yaxa qurtaracaq və döyüş əməliyyatlarını düşmənin ərazisinə keçirə bilən bölmələr əlavə edəcəyik".

Iyulun 12-də törədilmiş hücumdan iki gün əvvəl Ermənistan özünü yeni milli təhlükəsizlik strategiyasını qəbul edib. Bu strategiya təcavüz və ilhaq siyasətini təsdiq edib. 2020-ci il iyulun 13-də, yeni hücum başlanandan ertəsi gündə Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətində olan sədri Anjey Kasprşik ilə telefon söhbətində yeni əlverişli mövqelər tutacağı ilə hədələyib.

Daha sonra qeyd edilir ki, hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı təxribat törətməsinə mane olmayıb. Aşkar ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəsə çağırışını gümanla dəstəkləməsi və bu çağırışa sadıqlığı barədə bəyanatı ağı yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi köməyə ehtiyacı olan insanların xilas etmək, onların əziy-

ətini yüngülləşdirmək deyil, öz təcavüzünü və ilhaq siyasətini genişləndirmək və təhlükəsiz şəkildə həyata keçirməkdir.

Ermənistanın indiki rəhbərliyi əhalini sülhə hazırlamaq əvəzinə öz sələflərinin ilhaqçı siyasətini həm sözdə, həm də əməli işdə təkrarlayır. Bu yaxınlarda törədilmiş əksəliyə Ermənistanın danışıqlar formatına meydan oxumaq və sülh prosesini pozmaq, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və münaqişənin həllinə dair digər sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycan ərazilərinin işğalını uzatmaq, bu ərazilərdə Ermənistanın hərbi iştirakını möhkəmlətmək, həmin ərazilərin demografik, mədəni və fiziki xarakterini dəyişməkdir. Belə hərəkətlərin münaqişənin dinc yolla və razılaşdırılmış şəkildə nizamlanması məqsədlə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikası beynəlxalq birliyin diqqətini dəfələrlə bu məqama cəlb edib ki, Ermən-

stanın təcavüzünün davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iştirakı müharibənin və yerlərdə təkrarlanan əksəliyə hallarının əsas səbəbidir. Azərbaycanlı diplomat yazır: "Biz ardıcıl olaraq bəyan edirik ki, Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşın zorla yerinin dəyişdirilməsindən əziyyət çəkən ölkə kimi bu münaqişənin tezliklə və uzunmüddətli həllinin axtarılıb tapılmasında ən çox maraqlı olan tərəfdirdir".

Lakin Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu yaxınlarda törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyi, erməni tərəfini atış və dayaq mövqelərini neytrallaşdırmağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görür.

Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadətli bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq. Ermənistanın fərqli olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnəməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

Bir daha təkrarlamaq yerinə düşər ki, təcavüz və onun hərbi nəticələri münaqişənin həlli deyil və heç vaxt Ermənistanın can atdığı siyasi nəticələrə gətirib çıxarmayacaq. Məktubun sonunda deyilir: "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarında münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında niçəmləmə prosesində iştirak edir".

Hərbi hissələrdə ideoloji iş həsr edilən tədbirlər keçirilib



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ordu ideologiyası üçün yüksəldilmiş istiqamətdə qarşıya qoyduyu vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatlığı ilə hərbi hissələrdə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə hərbi hissələrin əsgər, zabıt heyəti və Azərbaycanın Əməkdar artisti Ağalar



Bayramov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Təntənəli mərasimlərdə çıxış edən ideoloji işin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən Tovuz döyüşlərindən geniş söhbət edilib. Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İl-



ham Əliyevin çıxışını əks etdirən videolar və Azərbaycanın dövlətçilik, herb tarixindən bəhs edən tarixi xronika təqdim olub. Əməkdar artist A.Bayramov Vətəne, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirib.

Tədbirdə, həmçinin "Əsgərə məktub" layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar. Tədbirlər Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdim etdiyi hərbi vətənpərvərlik mahnılarından və ordu marşlarından ibarət konsert proqramları ilə başa çatıb.

Beynəlxalq aləm

Beyrutda partlayış zamanı həlak olanların sayı 154 nəfərdir

Beyrut limanında partlayış nəticəsində həlak olanların sayı artıb. Bu barədə Livanın səhiyyə naziri Hamed Həsən bildirib.

"Livanın səhiyyə naziri Hamed Həsən ölənlərə dair son məlumatları açıqlayıb. Onların sayı 154-ə çatıb. Yaralıların sayı 5 minə yaxındır", - deyir Livanın NNA milli agentliyi xəbər verir.

Nazir qeyd edib ki, xəstəxanalarda 120 nəfər ağır vəziyyətdədir, ona görə də qurbanların sayı arta bilər.

Beyrut limanı ərazisində və yaxınlıqda dağılımış məhəllələrdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əməliyyatda Rusiya



yaxud zədələmişdir. Paytaxtın bir çox məhəllələrində şüşələr qırılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2014-cü ildə gömrük xidmətləri tərəfindən müsadirə olunmuş və anbarda saxlanılan 2750 ton ammonium selitrası partlamışdır.

Ölkədə matəm elan edilib. Beyrut fəlakət rayonu kimi tanınmış, şəhərdə iki həftəlik fəvqəladə vəziyyət rejimi tətbiq edilib.

FHN-in mütəxəssisləri və digər ölkələrdən xilasedicilər iştirak edirlər. Dağıdıcı partlayış çərşəbə axşamı Livanın hərbi dəniz bazasının yaxınlığında Beyrut Dəniz Limanı ərazisində baş verib. Partlayış dalğası onlarla evi, avtomobilləri məhv etmiş, yaxud zədələmişdir.

Mark Zukerberqin varidatı 100 milyard dolları keçib

"Facebook" sosial şəbəkəsinin təsisçisi 36 yaşlı Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib. Bu barədə "Bloomberg" agentliyi xəbər verir. Məlumatla görə, buna səbəb "Facebook"-un səhmlərinin ödənişinin 100 milyon dollar artmasıdır.

Şirkətin səhmləri sosial şəbəkənin "TikTok"-a rəqib olacaq xidməti işə salması barədə xəbərlərin yayılmasından sonra bahalaşmışdır.



M. Zukerberqin başqa "Amazon"-un təsisçisi Ceff Bezos və "Microsoft"-un təsisçisi Bill Geytsin sərvəti 100 milyard dollardan çoxdur. 2020-ci il ərzində M. Zukerberq 22 milyard dollar, C. Bezos isə 75 milyard dollar zənginləşib.

İndi o, eksklüziv "40 yaşlı milyarderlər klubu"nda "Amazon"-un təsisçisi Ceff Bezos və "Microsoft"-un qurucusu Bill Geytsə qoşulub.

İspaniyanın keçmiş kralı dünyanın ən bahalı hotellərindən birinə köçüb

Korrupsiya qalmaqalı fonunda vətəni tərk edən İspaniyanın keçmiş kralı I Xuan Karlos Səudiyyə Ərəbistanının paytaxtı Əbu-Dabiyyə köçüb. Bu barədə "Interfax" agentliyi xəbər verir.

Nəşr hələ bazar ertəsi onun üçün xüsusi olaraq icarəyə götürülmüş kiçik təyyarədə İspaniyanın Viço şəhərindən Əbu-Dabiyyə yola düşdüyünü bildirir. Abu-Dabiyyə gələn I Xuan Karlos dünyanı ən bahalı mehmanxanalarından birində - "Emirates Palace" lüks hotelində yerləşib. Bundan əvvəl KİV-də, 2014-cü

"Vətənin müdafiəsinə hazırıq" adlı onlayn görüş

Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatlığı ilə "Vətənin müdafiəsinə hazırıq" adlı onlayn tədbir keçirilib.

Fondan AZƏRTAC-a verilən məlumata görə, onlayn tədbirdə vurğulanı ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində

gedən döyüşlərdə düşmənin xain və qəfil təxribatının qarşısını rəşadətli alan Azərbaycan Ordusu hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Qeyd edilib ki, həmin döyüşlərdə Azərbaycanın igid oğulları Vətən torpağının azadlığı uğrunda canlarından keçərək, arxa cəbhədə də vətəndaşlarımız, xüsusilə gənclər ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirərək, hər an ön cəbhədə vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq,

ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Görüşdə iştirak edən Qarabağ qaziləri və hərbi jurnalistlər bu şəraitdə Azərbaycan gəncliyinin öz gücünü necə göstərməsindən, ordumuza necə dəstək ola biləcəyindən danışıb və tövsiyələrini veriblər.

Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi "Facebook" sahifəsindən canlı yayımlanan onlayn görüşə minlərlə gənc qoşulub.

"TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

Ölkəmizdə keçirilən "TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərhələnin planına uyğun olaraq Azərbay-

can və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib. Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müstəqil fəaliyyətlərini planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı

fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə və hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.

Paşinyan Ermənistanı oğru qaydaları ilə idarə edir

Əvvəli 1-ci səh.

Onlar hesab edirlər ki, əgər Paşinyan Amulsar dağ mədəninə başlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, əvvəl inqilabın ideallarını zədələmiş, onu vəziyyəyə gətirən əhalinin iş etimadını birtəfəlik itirmiş olacaqdır. Çünki ödəniş müddətində Paşinyan bu istiqamətdə hansısa addım atmayıb.

Xatırladaq ki, Ermənistanda uzun müddətli davam edən böhran uçqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları varan. Uç ilə yaxındır ki, götürükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətə gözləyirlər. Vayotsdzor vilayətinin sakinləri dəfələrlə qubernatorluq binasının qarşısında toplaşaraq ağır duruma düşüklərinə görə etirazlarını bildiriblər. Etirazçılar deyirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çöhrəksiz qalıb. Ərazidəki Amulsar qazıl mədəninə çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürürlər və indi çıxılmaz vəziyyətə düşürlər. Ermənistandakı ekoloji təhlükələr isə xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısızalmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri qeyd olunan məqamla bağlı vaxtaşırı aksiyaya keçirərək şəhərdən 13 kilometr aralıda yerləşən

Amulsar dağ mədəninə gedən bütün yolları bağlayırlar.

"4rd.am" portalı isə yazır ki, xalq artıq yeni hakimiyyət tərəfindən müəyyənləşdirilən oğru qaydaları ilə yaşamağa döyüşüb. Bu perspektivə razılaşmayanlar Ermənistanı tərk edirlər. Kİmlərsə Rusiyaya, kİmlərsə ABŞ-a, kİmlərsə Avropaya üz tuturlar. Belələrinin sayı artıq yüz minlərlə ölçülür. Amma bu, Paşinyan hakimiyyətini narahət etmir. Onlar hesab edirlər ki, ölkədə nə qədər az sayda əhali yaşasa, problem də bir o qədər az olar və hakimiyyətlərinə az təhlükə yaranar.

Bildirilir ki, Ermənistan kimi ölkədə yaşamaq istəyirsənə, kriminal sistem tərəfindən yaradılan qaydalarla uyğunlaşmalısan: "Ermənistanda qarnı tox və yaxşı həyat yaşamaq üçün kriminal keçmiş və oğru dünyası ilə əlaqəsi olanlar tərəfindən müəyyənləşdirilən qaydalarla uyğun yaşamalısən. Ermənistanda insanlar qanunlarla deyil, xüsusi şəkildə müəyyənləşdirilən qaydalarla yaşayırlar. Bu gün Ermənistanda elmi fəaliyyətlə məşğul olub, sonradan oğru alimində ad salan insanlar var. Siz də yaxşı bilirsiniz ki, onlar kİmlərdir. Açıq elmə məşğul olmaq onun nəyine lazımdır? Elmi fəaliyyətlə məşğul olub sonra da bizim ölkədə elmə, alimlərə verilən qəddar-quruşları kifayətlənməyi. Məsələn, açınındi kulturologiya ilə, mənəvi-əxlaqı dəyərlərə bağlı araşdırma aparmaq Ermənistanda kimə lazımdır? Heç kİmə. Əvəzində Ermənistanda "qanuni oğru" olmağın böyük perspektivi var. On-

ları sayır və hörmət edirlər. Onlar Ermənistanda həyatın sahibidirlər. Onlar Ermənistanda özləri üçün qanun yaradırlar, özləri üçün polis saxlayırlar ki, xalqdan və onun problemlərindən özlərini qorusunlar. Məhkəmələr də onlara sərf edən qərarlar qəbul edir".

Qeyd olunur ki, bütün gəlirlər dövlətin büdcəsinə yox, şəxsi ciblərdədir. Beləliklə, belələri özlərinin kölgə büdcəsinə sahibdirlər. Onların "obsək" adlandırıldıqları büdcələrindeki vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Onsuz da onlar dövlətin büdcəsinə şəxsi "obsəkləri" kimi yanaşırlar. Bu cür həl Ermənistanın gələcəyi üçün böyük fəlakətdir: "Məgər bu hal ölkəni idarə edənlərə maraqlıdır? Kriminal dünyanın qanunları ilə yaşamağa öyrəşənlər üçün bu hal heç bir narahatlıq yaratmır. Onlar qorxurlar ki, çatdırıb oğurlayıb qurtara bilməzlər. Bu şəxslər topladıqları var-dövləti Ermənistanda deyil, ölkə xaricində saxlamağa üstünlük verirlər. Elə həmin ölkələrdə danışılmaz əmlakla sahib olurlar. Belə daha etibarlıdır. Çünki oğurladıqlarını geri istəyəndə xaricdəkiləri qaytarmaq bir qədər çətin olacaqdır".

Beləliklə, Paşinyan arzuolunmaz vəziyyətə düşüb. Nə ölkənin problemlərini həll edə bilər, nə də normal idarəçiliklə məşğul ola bilər. Buna görə onun və başçılıq etdiyi hökumətin taleyi böyük sual altındadır.

Elçin CƏFƏROV, "Azərbaycan"

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT 1: Elektrik xətt təsərrüfatına tələb olunan elektrik kabelləri, açarları və digər materialların satın alınması.

İştirak haqqı: 500 manat

Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını "ASAN ödəniş" sistemi vasitəsilə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma Portalından əldə edə bilərlər.

Müəssisənin adı: "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh. Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 0135010000000094944
S.W.I.F.T BİK: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarname) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının ilkinq qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnəməsinin qeydiyyatından keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının müştəri bazası haqqında məlumatlar;
- təklif olunan malların mənsə və keyfiyyət sertifikatları;
- tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan və tenderin əsas şərtlər toplusundan tələblərdən irəli gələn digər sənədlər.

İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 14 sentyabr 2020-ci il saat 11:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 22 sentyabr 2020-ci il saat 17:00-dək vahid satınalma Portalında yerləşdirməlidirlər.

İddiaçıların təklifləri 23 sentyabr 2020-ci il saat 11:00-də vahid satınalma Portalında açıqlacaqdır.

Tender komissiyası



Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT 1: - Elektrik xətt təsərrüfatına tələb olunan müxtəlif güclü elektrik tənzimləyicilərinin və qida qurğularının (UPS-lərin) satın alınması.

İştirak haqqı: 250 manat
Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını "ASAN ödəniş" sistemi vasitəsilə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma Portalından əldə edə bilərlər.

Müəssisənin adı: "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh, Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 013501000000009494
S.W.I.F.T BIK: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının müştəri bazası haqqında məlumatlar;
- təklif olunan malların mənbə və keyfiyyət sertifikatları;
- tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan və tenderin əsas şərtlər toplusunun tələblərindən irəli gələn digər sənədlər.

İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı onları bir sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladığı şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) **14 sentyabr 2020-ci il saat 11:00-dək**, tender təklifini və tender təklifinin bank təminatını isə **22 sentyabr 2020-ci il saat 17:00-dək** vahid satınalma Portalında yerləşdirməlidirlər.

İddiaçıların təklifləri **23 sentyabr 2020-ci il saat 11:00-da** vahid satınalma Portalında açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası "Azərenerji" ASC illik sərfiyyat mallarının satın alınması üzrə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini **dövlət satınalmalarının vahid internet Portalı** vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra <https://etender.gov.az/> **dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə** iştirakçı kimi qeydiyyatdan keçə bilərlər. Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon: 490-09-27, 598-05-56.

İddiaçı şirkətlərin asan/elektron imzaları olması zəruridir. Yalnız asan imzası yaxud elektron imzası olan iddiaçı **dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.**

Hesab: AZ35AIB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944
S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərpoçt" MMC-nin "Azərbaycan" qəzetinin 16 may 2020-ci il tarixli 95 sayılı nömrəsində elan edilmiş "ATM-lərə təmir və proqram təminatı xidmətinin satın alınması"na dair açıq tender proseduru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 04 avqust 2020-ci il tarixli AİBNDX-15/01-5/1801p nömrəli məktubu əsasında ləğv edilmişdir.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 iyul 2020-ci il tarixdə tibbi və digər inventarların satın alınması üçün elan etdiyi açıq tenderdə tender təklifi vermisi iddiaçıların sayı üçdən az olduğu üçün "Dövlət satınalmaları haqqında" qanunun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilir.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ "AZƏRBAYCAN"

qəzetinə 2020-ci ilin ikinci yarısı üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatıyımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatıyımı" ASC (012) 440-46-94, (070) 244-17-34

"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 564-63-45, (050) 214-04-05

"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

1 aylıq

10,40 (on manat qırx qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

"Azərsu" ASC daxili vəsaiti hesabına dezinfeksiya qurğuları və məhlulun satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvan - Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə (əlaqələndirici şəxs: Murad Abışev, telefon: 431-47-67/1087 və Tural Rzayev, 431-47-67/2266) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini **11 avqust 2020-ci il saat 12:00-dan** gec olmaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu" ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanında **12 avqust 2020-ci il saat 12:00-da** açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 7-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçıların sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb. İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində təlbiq edilmiş sərbəstləşdirilmiş xüsusi karantin rejiminin pozul-

masına görə avqustun 6-si saat 00:00-dan avqustun 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 211.1-ci, sərənsindəşimədə istifadə olunan taksilə və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni eməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürücün yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb. Ümumilikdə 870 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Kültür və İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılova atası

MƏHƏMMƏD İSMAYILOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi İsa Nəcəfov Milli Məclisin deputatı

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və mərhum ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

QIYMƏT XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Ceyhun Həsənov və Penitensiar Xidmətin kollektivi Milli Məclisin deputatı Aydın Hüseynova anası

QIYMƏT HÜSEYNOVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Ceyhun Həsənov və Penitensiar Xidmətin kollektivi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Ceyhun Həsənov və Penitensiar Xidmətin kollektivi Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant

FİRUDİN NƏBİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və mərhum ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, Həmkarlar İttifaqı Komitəsi və professor-müəllim heyəti Milli Məclisin deputatı Aydın Hüseynova anası

QIYMƏT HÜSEYNOVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

"Qorqud Holding"ın rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev və kollektivi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri

FƏTTAH HEYDƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmməd Nəbi prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humantar siyasət şöbəsi - 538-56-66, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmis,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sütyonlanlarla bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 7352
Sifariş 1830
Qiyməti 40 qəpik